

## Dostluq və qardaşlıq çevrəsində

Xəbər verdiyimiz kimi, ötən günlərdə ölkəmizin qonağı olmuş tanınmış türkoloq, Türkiyənin İzmir şəhərindəki Egey Universiteti Türk Dünyası Araşdırıcıları İnstitutunun yaradıcısı, professor Fikret Türkmenlə redaksiyamızda görüşüb müsahib olmuşduq. Qardaş ölkədə həmişə "Can Azərbaycan!" deyənlərin ön sırasında olmuş böyük dostumuzla səhbətimizin bir önemli mövzusu da tarixdən gələn Turan mənəvi ortaqlığından çağdaş Türk Dövlətləri Təşkilatına uzanan yolun gerçəkləri və hədəfləri olmuşdu. Uzman araşdırmaçı ilə II müsahibənin ardını oxucularımıza təqdim edirik.

(Əvvəli qəzetimizin  
25 iyun 2023-cü il tarixli sayında)

– Bir fikir də var ki, türk dövlətlərinin təşkilatlanması təkcə qardaş ölkələrlə məhdudlaşmamalıdır.

– Türk Dövlətləri Təşkilatı yaranıldığı zaman onun 4 üzv ölkəsi – Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızistan var idi. Bu gün artıq təşkilatda 5 üzv ölkə

məmər dostumuz mənə söylədi ki, "xo-cam, əski sovetlərdə haraya gedirikse sizləri soruşdular". Baxın, bundan da gözəl bir xəbər və dəyər olarmı?! Demək 30 ildən bir az çox ortada olan zəhmət-miz meyvələrini verməkdədir.

– Azərbaycanla bağlı çalışmalarınız və istekləriniz barədə bir az geniş danışın...

– Can Azərbaycan barədə dilə gə-

daim bir-birinin yanındadır. Ən önemsi, Azərbaycan bu gün dünyada səsi eşi-dilən ölkələrdən biridir. Ən böyük proble-mimiz olan Qarabağ məsələsinin həlli isə dünyaya yeni mesajlar verd – bu zəfər türk dünyasının yeni dirçəlişi idi. Başqa problemlər də həllini tapacaq, Zəngəzur dehlizi də açılacaq, sadəcə, məkirlə və iküzlü dünyyanın planlarını birliyimizlə, inamlı, inadla dəf etməliyik. Ona görə də harada olsa da türk mənəvi birliliyi çev-rəsində yaşamalı, çalışmalıdır. Tez-tez görüşməli, yeni hədəflər tapmalıyıq.

– Ölkəmizle əlaqələriniz bu gün də qalmaqdadır və indiki görüşümüz də bunun canlı təsdiqidir.

– Dəyərli dostum, Türk dünyasının da yaxşı tanıdığı Kamal Abdullanın dəvəti ilə bu dəfə yenidən doğma Bakıdayam. Amma o qədər görüşmək istəyənlər, qonaq dəvət edənlər var ki, çatdırı bil-mirəm. Vaxt edib görüşə bilmədiyim və bunun üçün məni məzəmmət edən dost-larımın iradlarını qəbul etsəm də, onla-rın vaxt darlığını başa düşmələrin arzu

# Turan sevdasından Türk dövlətləri birliyinə

## Tarixi köklər üstündə ortaq hədəflər



birləşib. Özbəkistan 2019-cu ildə TDT-ye üzv olub. 6 türk dövlətindən 5-i bu təşkilatın üzvüdür, Türkmenistan isə müsha-hideçi statusuna malikdir. Macarıstan və Şimali Kipr də müşahideçi qismində təşkilata qoşulub. Macarıstanın bu təşkilata bağlılığı, eləcə də onlara digər ölkənin müşahideçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir.

Bu birliliyin möhkəmlənməsi və güclənməsi türk dünyasının dosto olan, geosiyasi və geostrateji kontekstdə dünya gücləri ilə rəqabət aparan Yaponiya, Cənubi Koreya, İndoneziya kimi güclü dövlətlərin də birliyə daxil olmasını gündəmə getirir. Məsələn, İsrail Türkiyəyə, həm də Azərbaycana dəst dövlətdir. Avropa-dan qoylan yəhudilər keçmişdə Osmanlı İmperiyasına sığınıblar. Bunu tarix də, onlar da unutmurlar. Bu gün də yəhudi lobbisi və diasporu Türkiyə və Azərbaycanla dostluq edir. Türkiyənin İsrailə münasibətləri "Mavi Mərmərə" hadisəsindən sonra iki ölkə arasında siyasi gərginlik yaratısa da, hazırda əlaqələrin normallaşması prosesində yeni bir tərəqqi dövrü yaşanmaqdadır. Türk dünyası yeni, amma çox ədalətli reallıqları ilə gündəminin fəvqündədir.

– Şükürler olsun ki, bir zamanlar yuxumuzu da girməyən isteklərimizi artıq həyatda görməkdəyik...

– Bu yolda, həqiqətən, az bir zaman içerisinde böyük işlər görüldü, ulu Tanrı nəsib edərsə daha böyük işlər görmək niyyətində olmalıdır. Hər birimizin bu işdə az, ya çox olsun – rol, payı olmalıdır. Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə əvvələnən yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanları olan nüfuzlu bir qurumdur.

– Açıçı, sizin illər önce gördüyü-nüz işlər, Egey Universiteti kimi məş-hur bir ali məkədəbə yaratdırığınız Türk Dünyası Araşdırıcıları İnstitutu türk birliliyi yolunda atılan inamlı addımlar-dan olub. Gün gəlib ki, arzularınız ger-çekləşib.

– Türk birliliyinin kökü tarixdən gəlir. Bir atanın-ananın ayrı salınmış övladları gec-tez bir araya gəlməli id. Biz buna inandıq və bu hədəfə yön aldıq. Əvvəl çətinliklərimiz oldu. Sonra rəhmətlik baş nazırımız Eçəvitin dəstəyi ilə türkoloji mərkəzi yarada bildik. Fədakar əməyi ilə bu böyük işə yol açanlar da oldu. İndi onların çoxu bu dünyada yoxdur. Qəbirləri nurla dolsun, ruhları şad olsun, qalanlara da can sağlığı arzu edirəm. Gündəmə gətirdiyimiz meramın səmərəsini indi ar-tıqlaması ilə görməkdəyik.

İnanın ki, türk dünyasının müxtəlif məkanlarından gəlib bizdə təhsil alan və ölkəsinə dönüb orada fəaliyyət göstərən tələbələrinin uğuru məni övladlarım qə-dər məmənun edir. İndi Qazaxstanın rabi-te naziri, eyni ilə Türkmenistandan xarici işlər naziri bizim tələbəmiz olublar. Belə yüksək postlara sahiblənən azərbaycanlı tələbələrimiz də sayı az deyil – sərlərini millət vəkili, nazir, komite sədrərini olanlar da var. Türk dünyasına verdiyimiz bu kadrlar Turan ideyalarının davamlıları və yeni birliyin yaradıcılarıdır. Qazaxstan-tanda, Qırğızistanda, eləcə də Azərbay-canda çalışan məzunlarımızın uğur və fəaliyyətləri hər birimizi qururlandırır.

Öslində, bunlar bizim böyük hazırlıq işlərimizin üzə çıxan bar-bəhrəsidir. Bir dəfə İzmir Ticarət Odasında çalışan bir

tirəcəyim fikirlər geniş və əhatəlidir. Birincisi, bu mənim Azərbaycanla şəxsi əlaqələrimə, oradakı dəyərli dostlara, fəaliyyətimə aiddir. İkinci, deyəcək-lərim institutumuzun yetişdirdiyi kadrların Azərbaycandakı fəaliyyətinə, onların qazandıqları bilik və təcrübələri burada həyata keçirə bilmələri barədədir. Bir az irəlidle dediyim kimi, indi bizim məzun-ların sorağı türk dünyasının hər yerindən gəlir, daha çox isə Azərbaycandır. Türkiyədə, bizim universitedə təhsilini başa vurduqdan sonra Azərbaycanda çalışan kardioloq-həkim Rəşad Mahmudov sonrakı illərdə vətənində məşhurluq qaza-nıb, indi millət vəkilidir. Başqa bir Rəşad adlı məzunumuz urologiya sahəsində ta-nınmış mütəxəssisidir. Eləcə də qaraciyər köçürüməsi ilə məşğul olan Mircələl həkim və başqaları bizim də fəxrimizdir.

Bu siyahını uzatmaq da olar, qısaca söyləyim ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, bizim Türkiyə məzunlarımız orada olmasın. Müstəqil Azərbaycanın çiçəklənməsi namına böyük işlər heyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin layiqli icraçıları sırasında bizim məzunlarımızın da olması Azərbaycan-Türkiyə qardaşlığının birgə töhfəsidir.

Bir az əvvəldə dediyim kimi, hələ sovetlər dövründə SSRİ Elmlər Akade-miyasına ezam olunanda Azərbaycanla ilk tanışlığım başladı. Əslinde, bu eyani bir tanışlıq id, lakin o vaxta qədər Azərbaycan haqqında, onun tarixi və ədəbiyyati haqqında kifayət qədər məlumatim var idi. Azərbaycan bütün parametrlərə Türkiyənin Sovetlərə, eləcə də bu mə-kandaki türk dünyasına açılan önemli qapısı sayılırdı. Birinci dünya savaşı za-manı yardımlaşma, Bakının Nuru paşa missiyası tərəfində xilası, AXC dövrü əlaqələri, sovet hökumətinin ilk illərində Azərbaycanın türkçülüyün mərkəzini əvvələnən öyünlü keçmişdir.

Təbi ki, bu haqqıqtələr bizim tale yolu-muzu müəyyən edib, alimlərimizin tədqiqat yönəlinin hədəfidir. Azərbay-can manşətqılığının qazanandan sonra isə bunlar dövlətlərərəsi münasibətlərin-xarakterini təyin edən amillər oldu. Nə yaxşı ki, indi biz dünyada ən etibarlı, hec kəsər müqayisəsi olmayan mütəfiqlərlik.

Mənim Azərbaycana yolum haradan başlayır – rəhmetlik Əhməd Cəfəroğlunun Aşıq Qərib haqqında məqaləsindənmi,

"Molla Nəsrəddin" dənmi, "Koroğlu" dənmi,

"Tahir və Zöhre" dənmi, yaxud digər yüzlərcə ortaqtərəyə dəyərdənmi? Azərbaycan

böyük Türk dünyasının önemli bir məkanı olmaqla, həmişə mənim qəlbimde olmuşdur.

Buraya gelişim, insanlarla əlaqələrim və dostluğum bu bağışlıları daha da artırıbmış və zənginləşdirmişdir.

20 Yanvar hadisələrindən az sonra

Bakıya gəldim, daha doğrusu, bu gə-

lişimlə sıxıntıları, üzüntülərimi dəfn etdim.

Azadlıq qanla alınır, əbəs yere deyilməyib: "bayraqları bayraq edən üst-

tündəki qandır". 1990-ci ilin mayında

qaldığım otelden sübhə yaxın rus qoşun-

hissələrinin nizamsız bərəxina o dənəm-

ki Lenin meydənını (indiki "Azadlıq") tərk etdiyini görəndə Xəzərin üstündən do-

ğan günəş zərrin şəfəqləri ilə qaldığım

otağı işıqlandırmaqdı idi. Mən onda bu

günəşin təkcə mənim otel otağıma yox,

bütün Azərbaycanın üzərinə doğduğumu

düşünmüşdüm, üstəlik, bir şeir də yaz-

mışdım.


Bu gün isə nələrə nail olduğumuzun

fərqindəyəm: Azərbaycan və Türkiyə

edərdim.

Yeri gəlmişən, xatırladım ki, Azərbaycandan özümə həmişə hörmət və məhəbbət görmüşəm və bunu da xid-mətlərimin bəhrəsi kimi qiymətləndirmək ağlımdan belə keçməyib. Bu qədirbiləllik Azərbaycanın timsalında türk dün-yasına verilən dəyərləridir. 1992-ci ildə Bakı Dövlət Universitetində mənə "Fəxri doktor" adı verildi. Türkiyə Prezidenti Süleyman Dəmərlədən "Türk dünyasına xidmət" mükafatını alanda onların se-vinc və öyuncunu yenidən yaşadım. Bu mənim elmi fəaliyyətimə verilən dəyər olmaqla, həm də Azərbaycana bağlılığımın yadigar nişanəsidir.

Azərbaycanlı dostlarla bağlı o qədər zəngin xatırələr var ki, qardaş bildiyim bu insanlardan kənarda durmaq mümkün deyil. Onların böyük bir qismi – Rəsul Rza, Bəxtiyar Vəbabzadə çox əzizdir.



Anar, Elçin, İsa Həbibbəyli, Kamal Abdulla, Əsgər Rəsulov, Oqtay Səmədov, Muxtar İmanov, Adil Cəmil, Rüstəm Behrudi, İntiqam Qasızməzadə və çoxsaylı di-jər dostlarına cansağlığı, birgə işimizdə arzu edirəm. Budəfəki Bakı səfərimdə onların bir-ikisi ilə görüşə bildim, bəziləri ilə telefonda danişib doğma səslərini eşitdim.

Bir də xatırlatmaq istəyirəm ki, bu günlərdə dəfa olmaliyiq, Böyük Türk dünyasını vaxtı ilə xəyal olunan bugünkü birliliyi görmək ən böyük xoşbəxtliklərindər. Onun inkişafı üçün dəha səfərbər olmalı, gənclərimizə bu yolda dəha ciddi dəstək olmalıdır.

– Türk dünyasına olan böyük sevginiz, ulu Turan idealınız yeni nəsil araşdırıcılarla örnekdir. Bu dəyərlər-dən danişmaqdan heç vaxt yorulmadı-

niz...

– Yaratığınız fürsət üçün çox min-nətdaram. Belə görüş və səhbətlərin səmərli olduğuna şübhə yoxdur. Biz türk demək, bir yerdə olmaqla kiminsə haqqını tapdalırmır, başqalarının hüquqlarını pozmaq, kimesə təcavüz niyyətimiz də yoxdur. Dilimizi, dinimizi, varlığımızı, milli kimliyimizi uca tutduğumuz kimi, onu qorumaq, ucaltmaq və dünyaya yaymaq niyyətindəyik. Dünyanın türkün ədalətə və haqq işinə şübhəsi olmamalıdır. Ona görə də bu görüşlər və səhbətlər türk dünyasının hər bir insani üçün gərəkdir.

Əminəm ki, danişdılardımızın əhə-miyəti və faydası düşündürümüz də çox olacaq, cümlə türkə aid hər dəyeri sevdirmək niyyətindəyik. Mən bu gerçəyə inanınlardanam. Bir olmağımız qüdrəti olmağımızdır, güclü olmağımızdır. Cüm-huriyyəti belə qurduq. Əl-ələ tutduğumuz zaman uçuruma düşmərik, yadlara yem olmırıq.

Günümüz üçün olduqca vacib olan bir məsələni də mütləq qeyd etmək la-zımdır: Qarabağda qazanılan son qələbə təkcə Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının öyünlü uğurudur. Sivil dünya bunu bu cür də qəbul edir.

– O da var ki, Türkiyənin Azərbay-cana dəstəyi bütün türk düşmənlərini qorxutdu, dayandırdı.

– Bu Azərbaycana münasibətdə Türkiyənin qardaşlıq borcu, dünya miqyasında isə ədalətə sədaqəti id. Qarabağın azadlığı uğrunda savaş çağdaş tarixdə böyük önem daşıdı və xalqlarımıza gü-vən verdi. Biz türk birliyinə bax bu zəfər yolu ilə gedirik.

– Fikret bəy, maraqlı səhbət üçün

çox sağ olun! Turan sevdası yolunda

çalışmalarınızda sizə yeni uğurlar dil-e-yirik.

Səhbəti apardılar:

Namiq QƏDİMOĞLU,

Tahir AYDINOĞLU,

"Xalq qəzeti"